



Nizami şeirinin variasiyaları

Nizami şeirinin qadınları həyatın iztirabları müqabilinə sırınlıqları, rahiylə hörükli, nazik dodaqları, ləngərلنən kırpikləri vələhdicidən təsir oydur. Sıvı döşli qadınlar çayın qacmış göl sularında cimir, başında brilyant taclı qurbağalar enliyarpaq zanbaqların üstündə qurulurdu, gölün dörgün yerinde təbel bəlqlilərə tamaşa edirlər.

2.

Nizami şeirinin qızları dağınqı saçlarını, hirsindən qızaran yanاقlarını, sevgi alovu ilə yanan gözlerini kışılardan yoxındırmaça çalışır. Aşıqlar Meşşələrin gözlerindən almaz denələri kimi sıçrayan və dodaqlannda titreyən həllim yaşlarından qüssələnlərlər.

Nizami şeirinin andamlı qadınları bir az kenarında cimir, qızılıq çağlarını xatırlayı, in döşü xanım ördəksayağı yanını basabaşla gelir, tez de yorulub nəfəs alır, tövşəyür, su quşlarının şıltaqlarından baxışlarını yayındırırmı.

3.

Nizami şeirinin ehtiraslı ruhlu kişiləri qelbinin səsi qulaq verir, yuxudakı kimi yerişir, başı keyləşmiş halda şüursuz hərəkət edir. Günsən isti iğim şəfəqlərində qıman şıltaq qadınların səsini eşidirlər. Xülyə - ümid qarşıq asebi teaccüb hissini qoşa bilirlərlər.

4.

Nizami şeirinin uğursuz insanları öz varlığına hörmətə yanaşır, sabit həyat tərzini yaşamaq istəyir, sərt dəq parçalarının arasında bitən dözlümü mamırlara, yabanı çıçıklarla baxıb həyrlənir. Aldادıcı və qənbə payızda bahar son çələklərinən açır, belkə de payız qışı beləcə qarşılıqlar, ciyərlər və yollar keñərində gül kolları açır, təravəltini itirir, Günsən qızılı telləri altında ağap-paq rəng alırlar.

5.

Nizami şeirinin axşamları sakitca məşəyə enir, ovçularını düşüncələrə, intizara çekir, olmuş ehvalatları yada salır, aylı şəma altında ağacların kölgəsi üzərindən, təpələri görünür. Ulduzlar sönür Aydan xəbərsiz. Sübhə aqırınların yuxusunda. Görüşə gəlmış qızın bədənəna yığışan donu oğlanın gözlərində eks olunur. bu gözər yaşıldı,

yumşaq təsi rəyaradır. Qızın arxaya atılmış saçları işqi qızdır, qaranlıqlıdan heyecanlıdır.

6.

Nizami şeirinin ağacları aq və çəhrayı çıçıklar açır. Budqlarla qonmuş qışlar ora - bura vurmuxur. Hava burularda gec qaralar, hündür tapelerin başı üstündə bahat ulduzları yanır, kehəkəşanın nizamlı naxışları, gøy qubbesinin sezilməz və aramsız ifanması, Günsən sakitcə gøy cismələrinin hərəketindən geri qalması, ulduz bəzəkərinin yavaş-yavaş deyişilmesi bürden-bürce keçir, gözəllik riyazi təsvire benzə-



zilmiş bir sehrin piçiltildəridir, - de sek yanılmır. Mehbəbdən süzülen ehtirasları özündə ehtiva edir, sanki oxucusunun zövqünü nezəre alır, amma poeziyasına sadıq qalaraq hikmət xəzəminin ağızını açır, nəsihətin inciləyi söyleyir - kim nece götürürse.

Könül bağçısının bardır bu al,
Sanki beslənilib süd içində bal.
Bir incir zövqü var her danasında
Durur badam içi miyanəsində.
Zəhlə ahlı üçün bər noqsanı yok,
Bati ahlı üçün mənalədir çox. -



yir, həndəsi qanunlara tabe olur.

7.

Nizami şeirinin tövşərinin subəsi - ezməmtli qalalar ucalan sildirməli Qarşılıklı axır. Daha sonra yarğanlar getdikcə açıqlar. Gəncənin Şimal hissəsinə yox olur. Dərələrin dibində yarşılıqlı evlərlə, sütunlarda ehəte olunmuş meydan yamacda six yerleşmiş hasarlar, bağ - bağçalar görə deyr.

8.

Nizami şeirinin sevgi fenomeni yalnız iki bedən birgiliyi deyil, eyni zamanda iki heyətin, iki ruhun birgə səsləşməsidir, fasadlara qapı açır: hədəsiz sevmek hem bioloji, hem də fiziki müşşərlərə gətirir. Ən sonda eşqəşəndə dəliklə sonluquna bilir.

9.

Nizami şeiri qayğısız və yüngül ya-

eyhamı ile fikirlərini etimadla oxucuya ünvanlır ve: "Oxunan zaman bu esərim size, Rahatlıq getirsin, ruh versin gəzə." Şair "Yeddi gözəl" poemasına işarə vurur.

10.

Nizami şeiri gözəllikdən su içmiş, insanın ruhunu, əhvalini tezələmirdi. Maraqlı odur, və ya manşənin özündə dünyevilik hissi mövcuddur. Sokratın, Aristotelin estetikasındaki insan gözəlliyini poetik ovgatda tamamlayıp və şair gözəlliyi xeyrxiqliqdan ayırmır. Əksinə, hər iki məhümüñün birləşməsinin tərefdəndir, bu poetik niyyətin Nüshəbəde görür.

Erkeksiz yaşayan bu diş ceyran
Gözəldi, gögəzdə erkək tovuzdan.
Xoşəbbət, ürayı saf, metənəlli
Bir pəri andamlı, xoş təbətti.

Şairin qənaətində, qadın o halda bülövlükde gözəldir - eyni zamanda üreyi saf, xoşəbbətlidir. Və orijinallığı onadır, hər bir rəngə heyatda on çox münasib olan xassələri gözəl qəbul edir: aq, qara, sarı, yaşıl, al (qırmızı). Bir beyt xatırlaqla:

Gündüzün işi ağılığında, Ayın yarışı ağılığında,

Rənglərə oxucu diqqətini yönəldən şair həle Qərbə ide - sorğu gəlməyən İntibah qabaqlamışdır! Bu rənglər insan karakterini açır, bezen de tezadlı fikirlər doğurur. İtaliya sənət ocağının dahi sənətkarlarından Rafael Santi, Leonardo da Vinci, Vesellio Tisian, Mikelancelo və başqlarını rənglərə obrazlananın daxili dünyasını təsvir etmişlər: bunlar ağ və qara rənglərdir. Bu İntibah XV-XVI əsrlərde doğulmuşdursa dahi Nizami XII əsrdə görmüsəndür.

- 0 -

Nizami şeirində başəri lirizm sorağı-na düşəsi olsaq çox-çox üzəqlərə gedib çıxarıq, çünkü şairin ürəyində, hissiyatında sevgi və eşq alovu son nəfisindən sənməmişdir, qadın gözəlliyyəne bigane qalmamışdır. "Leyli və Məcnun" poemasına yazmış yaradıcılıq telebatından önce gözəlliye vürgünluq sövq etmişdir. Leyli məlek simalıdır, sevgisine qovuşmaq tələyinə düşməmişdir, ince bedəni, sevgisindən dönməz, bakişlərini özüyle aparmış bir obrazdır. Məcnun Eşqin beləsi yaşayışın bir şair suretidir. Leyli de poetik qəlb sahibidir, məktublar da qəleme alır, dərđinə yeri galəndə şeirdə açır rəfiqələrinə. Leylinin son vidası megamində anasına vəsiyyətini xatırlayaq! İlahi bu cavan qızə bəla tələyi nece qıydın! Zəvallı aşiqın xoşbəxt ulduzunu ne üçün söndürdü! İlahi bəlkə oxşama söyləməyindən təselli tapdı!

Şəhər, ey xəzən görmüş körpəce gülüm!
Dünyanı görməmiş ölmən sevgilim.
Ey xərəbə qalan bağlı - gülüstan,
Bar verib barın yeməyen canan!
Torpağın zülmənə dözsürənəm sən?
Bu dərə dibində söyle necəsən?
O qara xallardan varmı bir aşər?
Söylə ne haldadır o ahu gözər?
Necədir yaquta benzer dodaqlar?
Ötirli saçların necədir, ey yar?

07.10.2021